

## Dəniz qurğularının texniki vəziyyətinə operativ nəzarət üsulu

Y.E. Əhmədov, f.-r.e.n<sup>1</sup>,

I.Q. Hüseynov, t.e.n<sup>2</sup>,

Ş.I. Mustafayev, t.e.n<sup>1</sup>, A.T. İsmayılova<sup>1</sup>

<sup>1</sup>Respublika Seismoloji Xidmət Mərkəzi,

<sup>2</sup>"Neftqazelmətdəqiqatlayıha" İnstitutu

**Açar sözlər:** tezlik, möhkəmlik, məxsusi rəqlər, texniki vəziyyət, en kasik, rəqs tezliyi, dayaq bloku, konstruksiya elementi.

DOI.10.37474/0365-8554/2022-10-29-35

e-mail: ismailova-almaz@mail.ru

### Метод оперативного контроля технического состояния морских сооружений

Я.Э. Ахмедов, к.ф.-м.н.<sup>1</sup>, И.Г. Гусейнов, к.т.н.<sup>2</sup>,  
Ш.И. Мустафаев, к.т.н.<sup>1</sup>, А.Т. Исмаилова<sup>1</sup>  
"Республиканский центр сейсмологической службы,  
ЧИПИНефтегаз

**Ключевые слова:** частота, прочность, собственные колебания, техническое состояние, попеченный разрез, частота колебаний, опорный блок, конструктивный элемент.

Предложен метод для оперативной оценки технического состояния и возможности дальнейшей эксплуатации морских нефтегазопромысловых гидротехнических сооружений.

Прогностическая способность предложенного метода демонстрируется с применением к конструкции конкретной глубоководной платформы на месторождении "Гюнешли".

### Method of immediate control on technical state of offshore facilities

Ya.E. Ahmadov, Cand. in Phys.-Math. Sc.<sup>1</sup>,  
I.G. Huseynov, Cand. in Tech. Sc.<sup>2</sup>,  
Sh.I. Mustafayev, Cand. in Tech. Sc.<sup>1</sup>, A.T. Ismailova<sup>1</sup>  
<sup>1</sup>Republican Centre of Seismic Service,  
<sup>2</sup>"Oil-Gas Scientific Design" Institute

**Keywords:** frequency, hardness, natural vibrations, technical state, lateral section, vibration frequency, steel jacket, structure element.

A method of immediate estimation of technical state and possibilities of further operation of offshore oil-gas hydrotechnical facilities is suggested.

Predictive capability of suggested technique is described through the implementation on the structure of a specific deep-water jacket in "Guneshli" field.

Ekstremal hidrometeoroloji və aktiv seismo-tektonik şəraitdə istismar olunan dəniz hidrotehniki neft-qaz mədən qurğuları öz təyinatına görə yüksək təhlükəlilik potensialına malik olub mövcud təhlükəsizlik üzrə qanunverici aktların və normativ sənədlərin tələblərinə görə onların texniki vəziyyəti və sonrakı istismar mümkinlüyü bütün istismar müddətində dövri olaraq nəzarətdə saxlanılmalıdır [1, 2].

Bu zaruri normativ tələblərə Xəzər dənizinin Azərbaycan sektorunda ən aqressiv və ekstremal təbii xarici amillərin təsiri şəraitində istismar olunan Günsəli yatağındakı dərinlik platformalarının möhkəmlik təminatının üç əsas komponentinin hesabat qasırğasının seçilməsi, dalğa yükünün hesabatı və bu yüklərin dinamik təsirində platforma bloklarındakı düyünlərinin yorğunluğuna qarşı uzunömürlü kimi parametrlərin nə dərəcədə cavab verməsi tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, bu platformaların layihələndirilməsində bəzi obyektiv səbəblərdən yalnız hesabat qasırğasının düzgün seçilməməsi nəticəsində hesabi dalğa yükü 19–50 % az götürülmüş, qəbul edilmiş hesabat metodikasının qeyri-mükəmməlliyi səbabından dalğa yükünün minimum 40–60 %-i nəzərə alınmamış, düyünlərin faktiki yorğunluq resursu tələb olunan zaruri normativ yorğunluq resursundan töxminən dörd dəfə az olmuşdur [3]. Alınmış nəticələr yüksək texniki, texnoloji və ekoloji təhlükəlilik potensialına malik platforma qurğularının konstruktiv möhkəmliyinin təminatında ciddi problemlərin olduğunu və bu normativ boşluqlar nəticəsində konstruktiv möhkəmliyin təmin olunmaması hesabına obyektiin dinamik

reaksiya parametrlərinin buraxılabilən həddən kənarlaşması sayasında həddi hala yaxın yüksək hissə və elementlərin dağılıması, sıradan çıxmazı, texnoloji proseslərin pozulması və s. kimi qəza riskli halların labüdüyünyü şərtləndirir. Bu, qurğuların təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş təhlükəsizlik məyarlarının təmin olunmadığını göstərir. Ona görə də bu təhlükəli boşluğun qarşısının alınması üçün bir sıra zəruri qabaqlayıcı elmi-texniki tədbirlərin yerinə yetirilməsi təklif edilmişdir [3].

**İşin məqsədi, tədqiqat obyekti və metodikası.** İşin məqsədi Xəzər dənizinin Azərbaycan sektorunda istismar olunan dərin dəniz platformalarının dayaq bloklarının texniki vəziyyətini sualtı ölçmə-müşahidə və instrumental tədqiqatlar aparmadan operativ qiymətləndirməyə imkan verən dinamik üsulun işlənməsi və mövcud platforma bloklarından birinə tətbiqinin nəticələrinin onun faktiki texniki vəziyyətini qiymətləndirmə imkanlarının müqayisəli analizinin aparılması, yəni bir platforma blokuna tətbiqinin nümayiş etdirilməsidir. Təklif olunan seysmodinamik üsul uzun müddət istismarda olmuş Günsəli yatağında 1 №-li platforma blokuna tətbiq olunmaqla nümayiş etdirilir. Üsulun operativ nəzarət üçün yararlıq dərəcəsi 1 №-li platformanın sualtı və suüstü hissələrində əvvəllər həyata keçirilmiş detal dalğıc və instrumental tədqiqatların nəticələrilə müqayisəli analiz əsasında qiymətləndirilir.

Təklif edilən seysmodinamik üsul tədqiq olunan konstruksiyanın məxsusi rəqəs tezliklərinin onun təşkil olunduğu hissə və elementlərin həndəsi, fiziki parametrlərindən aşağıdakı ümumi funksional asılılığına əsaslanır:

$$\omega_i = F(E, I_j, L, l_j, m_j), j = 1, \dots, N, \quad (1)$$

burada  $\omega_i$  – konstruksiyanın məcburi rəqəslərinin  $i$ -ci tonunun tezliyi,  $1/s$ ;  $E$  – konstruksiya materialının Yung modulu, MPa;  $I_j$  – konstruksiyanın  $j$ -ci elementinin en kəsiyinin ətalət momenti,  $m^4$ ;  $L$  – blok konstruksiyanın ümumi uzunluğu, m;  $l_j$  – blok elementlərinin uzunluğu, m;  $m_j$  – blok elementlərinin kütlesi, t;  $N$  – blok elementlərinin ümumi miqdardır.

(1)-dən göründüyü kimi, konstruksiyanın möhkəmliliyi və dayanıqlığını xarakterizə edən sərtlik parametri dəyişdikdə onun məxsusi rəqəs tezlikləri də dəyişir. Bu zaman məxsusi rəqəslərin birinci tonu əsasən blok konstruksiyasının ümumi həndəsi ölçüləri, kütlesi və getirilmiş ümumi sərtliyi ilə xarakterizə olunur [4]:

$$\frac{\omega_{10}^2}{\omega_{11}^2} = \frac{I_{\text{üm}}^0}{I_{\text{üm}}^1}. \quad (2)$$

burada  $A$  – blok konstruksiyası elementlərinin həndəsi parametrlərindən ibarət sabit kəmiyyət,  $1/m$ ;  $I_{\text{üm}}^0$  – blok konstruksiyasının uzunluğu üzrə orta hissəsinin en kəsiyinin ətalət momenti,  $m^4$ ;  $L$  – blokun hündürlüyü, m;  $M$  – blokun ümumi kütlesi, t.

Konstruksiyanın məxsusi rəqəslərinin daha yüksək tonlara uyğun tezlikləri isə konstruksiya fermasının şəbəkə elementlərinin möhkəmliyini səciyyələndirməyə imkan verir. Obyektlərin texniki vəziyyətinin operativ monitorinqi zamanı əsas məqsəd konstruksiyanın ümumi vəziyyətini qiymətləndirmək olduğundan, burada əsasən (2) düsturundan istifadə ediləcək. Konstruksiyanın dinamik hesabati üçün müvafiq program təminatı olduqda (1) münasibələrindən istifadə etməklə obyektiñ hər bir hissə və elementinin texniki vəziyyətini qiymətləndirmək olar.

Platformaların uzunmüddətli istismarı nəticəsində onların konstruksiyasının texniki vəziyyəti əsasən aşağıdakı faktorlar hesabına ziifləyir: konstruksiya elementlərinin korroziya nəticəsində en kəsiklərində qalınlıq itkisi; elementlərin yorğunluğu; konstruksiya elementlərinin düzür birləşmələrinin qaynaq tikişlərində çat və qopuqların olması; şəbəkə elementlərinin sınaması və ya qopub düşməsi; blokları dənizdibi sükurlara bərkidən svaylarm ətrafında qrunt sükurlarının yuyulması.

Göründüyü kimi, bu təsirlər nəticəsində konstruksiyaların və onların ayrı-ayrı elementlərinin əsasən ətalət momenti və kütłələri dəyişir. Ona görə də blok konstruksiyasının ilkin və sonrakı vəziyyətlərinə uyğun ən kiçik tezliklərini  $\omega_{10}$  və  $\omega_{11}$  ilə işaret edərək, onların nisbətlərini (2) ifadələri nəzərdə alınmaqla yazsaq:

$$\frac{\omega_{10}}{\omega_{11}} = \frac{F(EI_{\text{üm}}^0, L, M_0, A)}{F(EI_{\text{üm}}^1, L, M_0, A)}. \quad (3)$$

(3)-də blokların uzunmüddətli istismarı zamanı baş verən məmkün kütłə itkisinin (korroziya və sinib düşmə nəticəsində) onun ümumu kütłəsinə nisbətən çox kiçik olduğunu və F funksiyasını parametrlərin sadə kombinasiyasından ibarət vuruqların hasili kimi təqdim etmək mümkün olduğunu nəzərdə alsaq aşağıdakı ifadəni alarıq

$$\frac{\omega_{10}^2}{\omega_{11}^2} = \frac{I_{\text{üm}}^0}{I_{\text{üm}}^1}. \quad (4)$$


Beləliklə, blok konstruksiyasının məxsusi rəqs tezliklərini seysmik cihazla ölçməklə çox asanlıqla onun ilkin vəziyyətinə görə sonrakı mövcud texniki vəziyyətinin dəyişmə səviyyəsini qiymətləndirmək mümkündür.

Təklif olunan bu metodikanın dəniz qurğularının texniki vəziyyətini qiymətləndirmək və nə dərəcədə yararlı olduğunu müəyyən etmək üçün Günsəli yatağında 1976-ci ildən istismarda olan və 1996-ci ildə suüstü-sualtı hissələrində aparılmış detal instrumental ölçmə-tədqiqat işlərinin nəticələrinə əsasən təyinatı üzrə sonrakı təmmiqyashlı istismara yararsız hesab edilmiş 1 №-li platformadan əldə olunmuş ölçü materiallarından istifadə olunacaqdır.

1 №-li platforma hər birinin uzunluğu 86 m olan üçüzlü piramidal fəza konstruksiyasından ibarət dörd ədəd dayaq blokunun suüstü yuxarı oturacaqları üzərində qurulmuş teleskopik dirək və çəpdiriklərdən ibarət prizmatik fəza konstruksiyları üzərində hündürlüyü 1.5 m olan fermalarдан təşkil edilmiş planda ölçüləri 58.32x50 m olan birmortəbəli istehsalat meydançasından ibarətdir. Dayaq bloklarının aşağı oturacaq üzrə ölçüləri 30x30 m, yuxarı oturacaq üzrə isə 19.124x19.124 m olub hər birinin kütłəsi  $\leq 250$  t-dur. Tədqiqat zamanı platformada olan istismar avadanlığının ümumi kütłəsi  $\approx 850$  t olmuşdur. Platformanın inşa edildiyi boruların materialı Cr.20 ( $\sigma_t = 225$  MPa) və Bct3 CП5 ( $\sigma_t = 230$  MPa) markalı poladlardır. Platforma bloklarının sxematik quruluşu qülləaltı blokun birinci panel müstəvisi və üst oturacağının (birinci diafraagma) timsalında şəkildə verilmişdir [6].

Platformanın texniki vəziyyətinin və sonrakı istismar imkanlarının qiymətləndirilməsi məqsədilə aparılan ölçmə-tədqiqat işləri əsasən aşağıdakılardan ibarət olmuşdur:

– platformanın üst tikilisinin və onun dayaq bloklarının sualtı və suüstü hissələrinin təşkil olunduğu elementlərin bütövlüyünün və en kəsik qalınlıqları itkisinin təyin edilməsi;



Şəkil. 1 №-li platformanın qülləaltı 1-ci blokunun sxematik quruluşu:

a – bloknun panelinin sxematik quruluşu; b – blokun üst oturacağının sxematik quruluşu. DI-DVIII – diafragma; №№ - 1-64 – şəbəkə elementlərinin nömrəsi; Blok düzünlərinin nömrələri: №№- 101-103; 201-203; 301-303; 401-403; 501-503; 601-603; 701-703; 801-803; 901-903; 1101-1103. Şəbəkə elementlərinin en kəsik ölçüləri: №- 1-24, Ø 530x12 mm; №№- 29-32-64, Ø 273x10 mm; №№- 25-28, Ø 426x11 mm; №№- 30-31, Ø 325x11 mm

– platforma bloklarının sualtı hissələrinin düzünlər birləşmələrinin bütövlüyünün və onların qaynaq birləşmələrində çat və qopuqların olmasının müəyyən edilməsi;

– platforma konstruksiyasının hakim külək və dalğalı təsiri istiqamətlərində məxsusi rəqəslərin təyini.

Bu istiqamətlər üzrə aparılmış ölçmə işlərinin nəticələri cədvəl 1-3-də verilmişdir. Cədvəl 1-dən göründüyü kimi, platformanın üst tikilisinin təşkil olunduğu daşıyıcı fermaların elementlərinin böyük əksəriyyəti onların sonrakı istismarını mümkünsüz edən qalınlıq itkisinə məruz qalmışlar. Bu fermaların əksəriyyəti qəzalı vəziyyətdədir.

Platformanın üst tikili konstruksiyasının fer-

Cədvəl 1

Ferma	Üst kamər	Alt kamər	Dirək	Çəpdirak	İllik korroziya sürəti, mm/il
I bloküstü ferma	11-27	12-32	20-27	16-31	0.08-0.16
II bloküstü ferma	14-39	23-49	27-40	16-42	0.09-0.255
III bloküstü ferma	15-46	23-60	13-50	20-56	0.108-0.30
IV bloküstü ferma	19-34	21-46	13-38	23-46	0.108-0.152
I və IV bloklararası ferma	–	21-27	13-31	9-24	0.085-0.125
II və III bloklararası ferma	–	9-40	8-38	27-50	0.11-0.25

Cədvəl 2

Bloklar	En kəsiklər üzrə qalınlıq itkisi dəyəri intervalı: %		
	Dirək	Çəpdirək	Üfüqi elementlər
I blok	26.3-32.7 0.145-0.180	20.9-35.5 0.115-0.195	28.1-42.7 0.155-0.235
II blok	26.3-33.6 0.145-0.185	19.9-35.5 0.110-0.195	30.9-40.9 0.17-0.225
III blok	35.5-40.9 0.195-0.225	21.8-28.1 0.120-0.155	15.4-20.9 0.085-0.115
IV blok	35.5-39 0.195-0.215	26.3-70.9 0.145-0.390	26.3-31.8 0.145-0.175

ma elementlərində 20 illik istismar müddətində baş vermiş qalınlıq itkisinin cədvəl 1-də verilmiş qiymətlərindən göründüyü kimi, bu itki müxtalif ferma qruplarında müxtalif olsa da, öz ümumi səviyyasına görə normativ tələblərə cavab verməyib qızılı vəziyyətdədir [7]. Elementlərdə baş vermiş korroziya sürəti ədədi qiymətcə Xəzər dənizi şəraitində açıq atmosfer zonasında mühafizə olunmayan poladların korroziya sürətinə uyğundur. Yəni platformanın üst tikili konstruksiyanının mühafizəsi bütün istismar müddətində heç bir normativ tələblərə uyğun aparılmadan dekorativ xarakter daşımışdır. Natiçədə müvafiq hesablamalarla müyyəyən edilmişdir ki, fermaların əksariyyəti öz yüksəltmə qabiliyyətinin 30-40 %-ni itirmişdir. Bəzi fermalarda itki dəha yüksəkdir. Blokların vahid platforma konstruksiyası kimi işləməsinə təmin etməli olan fermaların bu səviyyədə zəifləməsi, tabii ki, hidrometeoroloji xarici təsir amillərinin hegemon tasırı istiqamətlərində platforma dinamikasının güclənməsində özünü göstərmişdir.

Platformanın dayaq bloklarının yuxarı oturacaqlarının üst tikilisinin döşəməaltı daşıyıcı fermalarını birləşdirən prizmatik formalı fəza konstruksiyası olan blokların suüstü hissəsinin elementlərində aparılmış və natiçələri cədvəl 2-də elementlərin konstruktiv xüsusiyyətləri və bloklara görə qruplaşdırılmış kəsər şəklində verilmişdir. Bu məlumatlar cədvəldə müvafiq blok və elementlər qrupu üzrə dəyişmə intervalında kəsrin

sürətində cəmi faizlə, məxrəcində isə en kəsiyin illik itki sürəti (korroziya sürəti) şəkildə verilmişdir. Cədvəldən göründüyü kimi, suüstü konstruksiyanın dirəklərinin en kəsik itkisi istismar müddətində I və II bloklarüstü hissədə atmosfer korroziyası, III və IV bloklarüstü hissədə isə sıçrantı zonası korroziyası sürəti tərtibindədir. Başqa sözə, istismar müddətində dirəklərin texniki vəziyyətinə mühafizə tədbirlərinin az da olsa köməyi olmuşdur. I və II bloklardan təxminən 10 % azdır. Bu fərqli III və IV bloklarüstü hissədə qazma işlərinin aparılması ilə izah olunur. Ümumiyyətlə isə, dirəklər üzrə en kəsiklərdə qalınlıq itkisi 26-41 % olub konstruksiyanın normativ möhkəmliyinə ciddi təsir edə biləcək səviyyədədir. Konstruksiyanın çəpdirəklərindən en kəsik itkisi, bir çəpdirək istisna olmaqla, 20-35 %, üfüqi elementlərdə isə 21-40 % tərtibində olub korroziya sürəti atmosfer zonasına uyğundur. Bu elementlərin də en kəsik itkisi konstruksiyanın ümumi normativ möhkəmliyinə ciddi təsir edəcək səviyyədədir.

Nəzərdə tutulduğu kimi, platformanın dayaq bloklarının sualtı hissələrində dalğın tədqiqatları aparılaraq bəzi həyatı vacib hissələrdə elementlərin en kəsik qalınlıqları ölçülü, bloklar üzrə şəbəkə elementlərinin və onların düyün birləşmələrinin bütövlüyü yoxlanılmışdır. Sualtı hissələrdə aparılmış qalınlıq ölçmələrinin natiçələri cədvəl 3-də verilmişdir. Göstəricilərə əsasən dayaq boru-

Cədvəl 3

Elementlər	Bloklar üzrə qalınlıq itkisi: % itki sürəti, mm/il			
	I blok	II blok	III blok	IV blok
Dayaq boruları	5.00-5.83 0.03-0.035	0.83-3.33 0.005-0.02	5.83-6.67 0.035-0.04	4.17-5.83 0.025-0.035
Çəpdirəklər	9.7-10.91 0.060-0.65	10.0-10.91 0.050-0.06	10.0-10.92 0.055-0.06	9.09-10.0 0.05-0.055

lərində korroziya sürəti 0.03 mm/il, çəpdirəklərə isə 0.06 mm/il təşkil edir. Bu itki dəniz şəraitində mühafizə olunmayan poladların sualtı zonada minimal korroziya sürətinə uyğundur. Blokların texniki vəziyyətinə ciddi təsir edə biləcək itki olmasına, dalğın müşahidələri zamanı bloklarda 39 boru elementinin sıradan çıxığı müşahidə edilmişdir. Tabii ki, bu sıñılars blokların ümumi möhkəmliyi və dayanıqlığını kifayət qədər zəiflətmmişdir.

1 №-li platformanın suüstü və sualtı hissələrində aparılmış kompleks tədqiqatların natiçələri əsasında konstruksiyanın faktiki vəziyyətinə uyğun göstəriciləri tərtib edilərək platformanın normativ təsirlərə hesabatı yenidən aparılmışdır. Alınmış natiçələr bütün normativ təsirlər üzrə platformanın möhkəmlik və dayanıqlığının təmin olunmadığını göstərmmişdir. Bu natiçələr əsasında platformanın sonrakı istismar üçün yararsızlığı nəzərə alınlaraq aktiv istismarı dayandırılmış, quyuların təhlükəsizliyi üçün tədbirlər görülmüşdür.

Şübhəsiz ki, platformanın suüstü və sualtı hissələrində aparılmış kompleks tədqiqatlar böyük vəsait, əmək və texniki vasitələrin cəlb olunması hesabına əldə edilmişdir. Ona görə də bu tədqiqatların aparıldığı tarixdən bəri 25 ildən çox vaxt keçməsinə baxmayaqaraq Günəşli yatağında daha ağır istismar yükleri altında və daha uzunmüddətli istismarda olan, daha böyük təhlükəsizlik potensialı malik digər platformalarda, bu kompleks tədqiqatların mahz böyük vəsat və əmək sərfi tələb etdiyinə görə aparılması mümkün olmamışdır. Halbuki bu obyektlərin təhlükəsizliyi və istismarı üzrə qanun və normativ tələblər tədqiqatların dövri olaraq aparılmasını və onların natiçələri əsasında hər hansı mümkün qaza və sıradançıxma hallarının qarşısının alınması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsini tələb edir. Nor-

mativ tələblərin təminatında bu boşluğun olması platformaların istismarda olduğu müddət ardıcılca özünü daha qabırq bürüza verir və təessüf ki, son onilliklər ərzində azsayı da olsa, belə ağır natiçələr müşahidə olunmuşdur.

Ona görə də hidrotexniki qurğuların texniki vəziyyətinə nəzarətdə olan bu boşluğu aradan qaldırmaq, çox vaxt, texniki vasita, əmək və vəsait sərf etmədən qurğuların texniki vəziyyətinə nəzarəti təmin edəcək daha sadə və natiçələrin görə daha etibarlı usul yaratmaq üçün 1 №-li platformada aparılan kompleks tədqiqatlar zamanı paralel olaraq daha bir neçə alternativ nəzarət əsasında, o cümlədən akustik emisiya, ultrasəs zondlaması, seysmodinamik, əks olunan dalğalar və s. əsasında proqnostik imkanları sınadından keçirilmişdir. Hidrotexniki qurğuların istismarını və texniki vəziyyətinə nəzarəti həyata keçirən təşkilat və qurumların təminatına görə bu üsullar içərisində ən sadə və əlverişli seysmodinamik usul olmuşdur. Üsulun nəzəri əsasları məqalənin əvvəlində qisaca verilmişdir. Üsulun praktiki tətbiqi üçün kompleks tədqiqatlar zamanı platformanın məxsusı rəqslerinin göstəriciləri qurğuya mümkün ekstremal təsirlər istiqamətlərində ölçülü, müqayisəli analiz üçün platforma konstruksiyanın istismardan əvvəlki və tədqiqat dövründəki texniki vəziyyətlərinə uyğun məxsusı rəqs göstəriciləri hesablanmışdır. Platformanın qeyd olunan vəziyyətlərinə uyğun məxsusı rəqslerinin 1-ci tonunun ölçülü məsələlərini hesablanmış qıymətləri cədvəl 4-də verilmişdir.

Cədvəldə platformanın məxsusı rəqslerinin birinci tonunun qiymətləri onun ən ekstremal hidrometeoroloji təsirlərə məruz qaldığı şimal ( $S_n - C$ ) və şərq ( $S_n$ ) – qərb ( $Q$ ) istiqamətləri üzrə verilmişdir. Cədvəlin üçüncü və dördüncü sütunlarında platformanın uyğun olaraq istismarın əv-

Cədvəl 4

Dinamik təsir mənbəyi	Təsir istiqaməti	Tezliklərin qiymətləri, $H_1$		Ölçülmüş
		İllkin vəziyyətə uyğun hesablanmış	Tədqiqatların natiçələrinə əsasən hesablanmış	
“Vaqif Cəfərov” gəmisi	$S_n - C$	1.1	0.80	0.63
	$S_m - C$	1.1	0.80	0.64
	$S_n - Q$	0.83	0.71	0.67
	$S_m - Q$	0.83	0.71	0.65
“Neftgaz” gəmisi	$S_n - Q$	0.83	0.71	0.65
	$S_n - C$	1.1	0.8	0.63
	$S_m - C$	1.1	0.8	0.64
	$S_m - Q$	0.83	0.71	0.632
Orta	$S_n - C$	1.1	0.8	0.652
	$S_n - Q$	0.83	0.71	

Cədvəl 5			
Platformann möhkəmlik göstəriciləri			
İstiqamətlər üzrə işarə	Jükün vəziyyətə uyğun	Tədqiqatlara görə hesablanmış	Dinamik üsulla görə
$S_x - C$ $G_x$	$G_x^0/G_y^0 = 1.756 = 1$	$G_x^0 = 0.529 (G_x^0)$	$G_x^d = 0.33 (G_x^0)$
$S_y - Q$ $G_y$	$G_y^0 = 0.529 (G_x^0)$	$G_y^0 = 0.731 (G_y^0)$	$G_y^d = 0.617 (G_y^0)$
$G_x/G_y$	$G_x^0/G_y^0 = 1.756$	$G_x^0/G_y^0 = 0.724$	$G_x^d/G_y^d = 0.535$

şəhərdəki və tədqiqatlar aparıldığı dövrlərə uyğun məxsusi rəqs tezliklərinin birinci tonunun hər iki istiqaməti üzrə hesablanmış qiymətləri, sonuncu sütununda isə tədqiqat zamanı seysmik cihazlarla ölçülüş qiymətləri verilmişdir. Tədqiqatların nəticələrinə əsasən tezliklərin hesabında konstruksiya elementlərinin en kəsik itkili cədvəl 1-3 üzrə qəbul edilmişdir. Cədvəl 4-ün üçüncü, dördüncü və sonuncu sütunlarından göründüyü kimi, platforma konstruksiyası 20-illik istismar müddətində öz ilkin möhkəmliyini ayrı-ayrı təsir istiqamətləri üzrə müxtəlif nisbətdə dəyişmişdir.

Cədvəl 4-də tezliklərin hesablanmasından sadəlik üçün platformanın yuxarı tikili konstruksiyasının mümkün deformasiyasının blokların deformasiyasına nisbətən çox kiçik olmasına qəbul edərək metodikanın (4) düsturuna əsasən platformanın hegemon xarici təsir istiqamətləri üzrə möhkəmliyini qiymətləndirək. Uyğun sadə hesablamaların nəticələri cədvəl 5-də verilmişdir.

Cədvəlin ikinci və sonuncu sütunlarından göründüyü kimi, platforma hegemon qasırğaların təsir istiqaməti olan şimal-çənub istiqamətində öz ilkin möhkəmliyinin təqribən 67 %-ni, ona perpendikulyar şərq-qərb istiqamətində isə təqribən 38 %-ni itirmişdir. Lakin platformanın ilkin konstruksiyasında onun güclü külək və dalğa təsirinə məruz qaldığı şimal-çənub istiqamətində möhkəmliyi şərq-qərb istiqamətində möhkəmliyinə nisbətən təqribən 43 % yüksək olmasına baxmayaraq 20 illik istismardan sonra şimal-çənub istiqamətə möhkəmlik şərq-qərb istiqaməti möhkəmliyin 54 %-nə qədər azalmışdır. Platforma möhkəmliyinin belə ciddi zəifləməsinə səbəb şimal-çənub istiqamətə bloklararası fermaların güclü korroziya nəticəsində zəifləməsidir. Bu vəziyyət cədvəl 1-də verilmiş bloklararası üst tikili fermalarının elementlərinin en kəsiklərində qalınlıq itkisinin 40-60 %-ə qədər yüksək olması ilə izah olunur. Beləliklə, platformanın hegemon təsirlər (külək, dalğa) istiqamətində güclü dinamikası bloklardan çox bloklararası fermaların zəifləməsi hesabına baş vermişdir. Məhz bu səbəbdən platforma konstruksiyası lağv olunana qədər onun

şimal-çənub istiqamətə yelkənləyini minimuma endirmək tövsiyə olunmuşdur.

1 №-li platformada aparılmış kompleks sualtı və suüstü ölçmə-tədqiqat işlərinin nəticələri əsasında onun konstruksiya elementlərinin müəyyən edilmiş faktiki vəziyyəti (en kəsik ölçüləri və bütövülüyü) və tədqiqat zamanı mövcud olan istismar avadanlığı və s. nəzərə alınmaqla platformanın istismar yüküne normativ hesabatı aparılmışdır [8, 9]. Hesabın nəticələri platforma konstruksiyasının bir çox elementlərinin normativ möhkəmliyi və dayanıqlığının təmin olunmadığını göstərmışdır. O cümlədən şəkildə göstərilmiş panel və diafraagma müstəviləri üzrə 44 dirək, 33 çəpdirək, 13 diafraagma və 6 svay elementində en kəsiklər üzrə buraxılabilən normal gərginliklərin σ qiymətləri hesablanaraq normativ tələblərə uyğun olaraq  $\sigma \leq R_y \gamma_c \gamma$  möhkəmlik şərtinin ödənişləsi yoxlamılmışdır. Burada  $R_y = 230$  MPa – Bct3 CPl5 markalı poladlar üçün axma həddi;  $\gamma_c = 0.9$  – iş şəraiti əmsali;  $\gamma = 0.7$  materialın struktur dayışıklığı əmsalıdır. Yoxlamaların nəticələrinə əsasən panel müstəvisi üzrə yoxlanılmış 44 dirək elementindən 1, 61, 112 və 169 №-li elementlərin en kəsiklərində gərginliklərin qiyməti normativ buraxılabilən hesabi müqavimətin  $R_y \gamma_c \gamma = 230$  MPa  $\cdot 0.9 \cdot 0.7 = 144.9$  MPa qiymətindən 16.6-153.5 %; 33 çəpdirək elementindən 25, 40, 44, 50, 27, 54 və 60 №-li panel elementlərində 27.8-96.1 %; 6 svay elementindən 501 №-li elementdə 185 %; diafraagma müstəvisi üzrə hesablanmış 13 elementdən 12-sində, 436-438, 440-446, 451 və 452 №-li elementlərdə 70.8-323.3 % yüksək olmuşdur. Bu hesablamaların göründüyü kimi, nəticələri cədvəl 5-də verilmiş seysmodinamik üsulla müəyyən edilmiş platforma konstruksiyasının böyük möhkəmlik itkisi konkret ölçmələrin nəticələrinə əsasən aparılmış hesablamalarda da təsdiq olunmuşdur.

Qeyd etmək lazımdır ki, təqdim olunan seysmodinamik üsul yalnız böyük dərinlik platformalar üçün yararlı olmayıb istənilən dəniz qurğularına tətbiq oluna bilər. Nəzərəalsaq ki, hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin elmi strukturları hidrotexniki qurğuların dinamik

hesabatını aparmaq üçün ən müasir program təminatına malikdir, onda hidrotexniki qurğuların, o cümlədən darinlik platformalarının da, normativ tələblərə uyğun dövri olaraq texniki vəziyyətinin qiymətləndirilməsi müərkkəb ölçmə-tədqiqat işləri aparmadan qisa müddət arzında təqdim olunan seysmodinamik üsulla həyata keçirilə bilər.

#### Nəticə

Dəniz hidrotexniki neft-qaz mədən qurğularının texniki vəziyyətini və sonrakı təhlükəsiz istismar mümkünlüyünü qiymətləndirmək üçün qurğunun sualtı və sualtı hissələrində kompleks ölçmə-tədqiqat işlərinin aparılmasını tələb etməyən operativ seysmodinamik üsul təklif edilmişdir.

Seysmodinamik üsul nəzəri cəhətdən əsaslanırdılarlaq onun tətbiq metodikası təqdim edilmişdir.

dir.

Təklif olunan seysmodinamik üsulun konstruksiyanın texniki vəziyyətini operativ qiymətləndirmək imkanları 1 №-li platformanın tədqiqi zamanı sınaqdan keçirilmişdir.

İşlənmiş seysmodinamik üsulun 1 №-li platforma konstruksiyasına tətbiqin nəticələrinin platformanın sualtı və suüstü hissələrində aparılmış kompleks ölçmə-tədqiqat işlərinin əsasında aparılmış möhkəmliyi hesabatın nəticələri ilə müqayisəli analizi aparılmış, təqdim olunan üsulun obyektiñ texniki vəziyyətini adekvat qiymətləndirmə imkanları təsdiq olunmuşdur.

İşlənmiş üsulun hidrotexniki qurğuların texniki vəziyyətinə mövcud təhlükəsizlik qanunvericiliyinə və istismar normalarına uyğun dövri olaraq operativ nəzarət üçün istismarçı və nəzarət orqanları tərəfindən tətbiq olunması təklif edilmişdir.

#### Ədəbiyyat siyahısı

1. *Hidrotexniki qurğuların təhlükəsizliyi* haqqında Azərbaycan Respublikasının Qanunu № 412-IIQ 27 dekabr 2002-ci il.
2. MS-1669347-1302009. Xəzər dənizində neft-qaz mədən hidrotexniki qurğularının istismarı. Bakı, 2010.
3. Əliyev T.X., Əhmədov Y.E., Mustafayev S.I., İsmayılova A.T. Xəzər dənizində gizlənmiş ekoloji fəlakət // Ekologiya və su təsərrüfatı, 2021, № 3.
4. Smirnov A.F., Aleksandrov A.V., Laçenikov B.Ya., Şaposhnikov N.N. Stroitel'naia mehanika i ustoychivost' sooruzhenii. – M.: Stroyizdat, 1984, 415 c.
5. A.s. CCCP № 1573133, kl. E 21 B 15,00. Spособ испытания буровых вышек в промысловых условиях неразрушающим динамическим методом. Я.Ә. Ахмедов, Б.М. Мамедов, М.С. Махмудов. 1990 г.
6. NIPI Gipromorneft. Ploşchadka dlya bureniya kusta skvazhiny na ploschadi 28 Aprelya. Rabochie chertezhi. Zakaz № 4600. Bakı 1975 g.
7. MS 1669347-13-2009. Müəssisə standartı "Xəzər dənizində neft-qaz mədən hidrotexniki qurğularının istismarı". Bakı, 2010, 103 s.
8. "Günəşli" yatağında yerləşen 1 №-li dəniz stasionar platformanın sonrakı istismar mümkinlüğünün təyin edilməsi üçün onun texniki vəziyyətinin inspeksiyası və diagnostikası". "28 May" NQÇI, 07 №-li hesabat, 186 s.
9. Şekhovtsov V.A., Guseynov I.G. Nesushaya sposobnost' morskikh statcionarnykh platform. Sankt-Peterburg, 2003, 348 c.

#### References

1. *Hidrotekhniki gurghuların tehlukesizliyi* həgginda Azerbaijan Respublikasının Ganunu № 412-IIQ, 2002-ji il.
2. MS-1669347-1302009. Khezer denizinde neft-gaz meden hidrotekhniki gurghuların istismarı. Bakı, 2010.
3. Aliyev T.Kh., Ahmadov Y.E., Mustafayev Sh.I., Ismayilova A.T. Khezer denizinde gizlenmiş ekolojii felaket // Ekologiya ve su teserrüfatı, 2021, № 3.
4. Smirnov A.F., Aleksandrov A.V., Lashchenikov B.Ya., Shaposhnikov N.N. Stroitel'naya mehanika i ustoychivost' sooruzheniy. – M.: Stroyizdat, 1984, 415 s.
5. A.s. SSSR № 1573133, kl. E 21 B 15,00. Sposob ispitaniya burovых вышек v promyslovых usloviyakh nerazrushayushchim dinamicheskim metodom / Ya.E. Akhmedov, B.M. Mamedov, M.S. Makhmudov, 1990 g.
6. NIPI Gipromorneft'. Ploshchadka dlya bureniya kusta skvazhiny na ploschadi 28 aprelya. Rabochie chertyazhi. Zakaz No 4600. Bakı, 1975 g.
7. MS 1669347-13-2009. Muessise standartı "Khezer denizinde neft-gaz meden hidrotekhniki gurghularının istismarı". Bakı, 2010, 103 s.
8. "Gunesli" yatağında yerlesen 1 №-li deniz stasionar platformanın sonrakı istismar mumkunlüğünün təyin edilməsi uchun tekhniki veziyyetinin inspeksiyası və diagnostikası". "28 May" NGChi, 07 №-li hesabat, 186 s.
9. Shekhovtsov V.A., Guseynov I.G. Nesushaya sposobnost' morskikh statcionarnykh platform, Sankt-Peterburg, 2003, 348 s.